

Cavid Vəkil oğlu Bağırzadə
*Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru*
E-mail: cavid.bagirzade@gdu.edu.az

ERMƏNİ TARİXÇİLƏRİNİN UYDURMASI – “TİQRANAKERT”

**ŞƏHƏRİ: QAFQAZ ALBANIYASININ İLK ORTA ƏSR “ADSIZ
ŞƏHƏRİ”NƏ YİYƏLƏNMƏK VƏ TARİXİ GERÇƏKLİYİ**

SAXTALAŞDIRMAQ CƏHDİ

(mənbə məlumatları və tarixi-arxeoloji tədqiqatlar əsasında)

Açar sözlər: Qafqaz Albaniyası, Qarabağ, Tigranakert, Ağdam rayonu, Xaçın çayı

Key words: Caucasian Albania, Garabagh, Tigranakert, Aghdam region, Khachin river

Ключевые слова: Кавказская Албания, Карабах, Тигранакерт, Агдамский район, река Хачен

Giriş. Albaniyanın ilk orta əsrlər dövrü tarixinin aktual məsələlərindən biri də bu dövrə aid şəhərlərin tədqiqi problemidir. Problemin başlıca məsələlərinə mənbələrdə adları çəkilmiş yaşayış məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların tarixi-arxeoloji tədqiqinin həyata keçirilməsi və ilk orta əsrlər dövrünə müraciət etmiş çoxsaylı erməni “tarixçilərinin” saxtakarlıqlarına məruz qalmış müxtəlif tip Azərbaycan (Albaniya) abidələrinin və tarixinin onların uydurmalarından xilas etmək, tarixi gerçəkliliyi bərpa etmək və bu istiqamətdə ciddi tədqiqatların aparılmasını aid etmək olar. Tarixi həqiqətləri, yazılı mənbələri görməzdən gələrək onları saxtalaşdırıb istədikləri və arzuladıqları (vaxtilə uzun əsrlər boyu bu işi erməni-qriqoryan kilsəsi və onun təsiri və göstərişi ilə erməni varlılarının maliyyə vəsaiti hesabına “erməni tarixçiləri” həyata keçirmişlər. – C.B.) tarixi yazmaq erməni tarixçilərinin əsas peşəsi olmuşdur. Bütün bu işlər zamanı əsas mənəvi zərbəni də Azərbaycan tarixinə, o cümlədən də Qafqazın ümumi tarixinə vurmuşlar.

Erməni “tarixçilərinin” uydurma və saxtakarlıqları. Erməni “tarixçilərinin” saxtakarlıqlarından və uydurmalarından biri də Ağdam rayonu ərazisində aşkar edilmiş ilk orta əsrlər dövrünə aid böyük şəhər yerini Tigranakert adlandıraraq, onu erməni hökmədarı II Tigran tərəfindən, dolayısı ilə ermənilər tərəfindən salındığını yazmalarıdır. Tigranakert şəhərini əvvəlcə – hansı ki, tarixdə belə bir şəhər olmayıb, – Ağdam rayonu ərazisindəki Şahbulaq qalası yerində və onun ətrafında, daha sonra isə oradan bir neçə km aralıda, tarixi Tərnəküt mahalında lokallaşdırılmışlar.

Əvvəlcədən qeyd edək ki, Albaniyada Tigranakert yaşayış məntəqəsinin lokallaşdırılması ilə bağlı elmi ədəbiyyatdakı mövcud fikir və mülahizələri tədqiqatçı M.C.Xəlilov nəzərdən keçirmiştir [1, 55-60]. M.C.Xəlilov Albaniyada iki Tigranakertin olması haqqında fikir irəli sürmüştür müəlliflərlə haqlı olaraq razılaşmamış, belə fikirlərin əsassız olduğunu göstərmİŞdir [1, 57].

Tıqranakert şəhərini Ağdam rayonu ərazisində lokallaşdırmasına ilk cəhdlər hələ XIX əsrədə edilmişdir. G.Alişan, S.Cəlalyan, M.Barxudaryan Ağdamın Tərnöyüt kəndi yaxınlığındakı qədim yaşayış yerini Tıqranakertlə eyniləşdirmişlər. XX əsrədə S.Q.Barxudaryan Tıqranakerti Ağdam rayonu ərazisindəki Govurqala abidəsində yerləşdirmişdir [1, 56].

Azərbaycan arxeoloqlarından R.M.Vahidov, R.B.Göyüşov Ağdam rayonu Sofulu kəndi yaxınlığındakı Govurqala abidəsində tədqiqatlar aparmışlar. Görkəmli arxeoloqlarımızdan olan R.M.Vahidov erməni “tarixçiləri” tərəfindən Tıqranakerten Govurqala abidəsi ilə eyniləşdirilməsinə qarşı çıxmış, bu abidənin Tıqranakert olmamasını göstərmişdir [2, 180-181].

Ağdam rayonu Sofulu kəndi (eləcə də Boyəhmədli kəndinin yaxınlığında) ərazisindəki Govurqala abidəsində R.M.Vahidovdan sonra görkəmli arxeoloqlarımızdan R.B.Göyüşov arxeoloji qazıntı işləri aparmış, bu yaşayış yerinin ərazisinin 40 hektara yaxın olduğunu müəyyənləşdirmişdir [3, 496; 1, 102]. R.B.Göyüşov Govurqala abidəsində apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, bu yaşayış yeri Moisey Kalankatuklunun “Alban tarixi”ndə adını çəkdiyi və hökmər Mömin III Vaçaqanın yay iqamətgahının yerləşdiyi Aluen şəhəridir [4, 43-48; 3, 496]. R.B.Göyüşov arxeoloji tədqiqatları davam etdirərək müəyyən etmişdir ki, Govurqala abidəsi daha da böyükdür və onun ümumi ərazisi 60-70 hektardır, şəhərin narinqala hissəsi ətraf ərazidən 6-8 m yüksəklikdə üstü düz 3 hektarlıq bir təpədə yerləşir [4, 44].

Uydurma “Tıqranakerti” şəhəri – tarixi gerçəkliliyi saxtalaşdırmaq cəhdı və Tuqra/Tuğra kəndi haqqında. İlk orta əsrlər dövrnə aid yazılı mənbələrdə Albaniyada Tuqrakert adlı kəndin olmasından bəhs olunmuşdur. Moisey Kalankatuklu 705-ci il Bərdə kilsə məclisində iştirak edənlərdən bəhs edərkən Tuqrakert vənginin rahibi Pyotrin adını çəkmişdir [M.Kalankatuklu, III, 6]. Bu məlumatdan aydın olur ki, Albaniyada VII-VIII əsrin əvvəllərində Tuqrakert adlı yaşayış yeri mövcud olmuşdur. Tuqrakert adının elmi ədəbiyyatda Tıqranakert şəkilində təqdim edilməsi məsələsinin də dəlaşiq olması haqqında fikir irəli sürmək olar. Belə ki, albanşunas F.C.Məmmədovanın təbirincə ifadə etsək, “Alban tarixi” tarixi taleyimizin üzüdünlükündən dövrümüzə qrabarca (qrabar dili adlandırılın dil əslində orta fars, yəni pəhləvi dilinin bir qolundan başqa bir şey deyil. – C.B.) gəlib çatmışdır (9, 7). Buna görə də əsərin üzünü köçürən erməni nasixləri qəsdən təhrifləşdirmələr aparır, yaşayış yerlərinin adlarını və ya toponimlərin sonluğunu qrabarca ifadə etmişdilər. Bütün bunlar haqqında tarixşünaslıqda bəhs olunmuşdur. Onu da qeyd edək ki, qrabarın qədim erməni dili olması son tədqiqatlara görə fərziyyədən başqa bir şey deyildir. Qrabar əslində orta fars dilinin bir qoludur və onun hay dilinə heç bir aidiyyəti yoxdur. Son dərəcə əhəmiyyətli mənbə olan “Alban tarixi”ndə yaşayış yeri qeyd edək ki, məhz Tuqrakert kimi yazılmışdır, daha Tıqranakert kimi deyil. Albaniyanın Tuqrakert yaşayış məntəqəsini “Tıqranakertləşdirmək” cəhdinin erməni tarixçilərinin növbəti saxtakarlıqlarından biri olmasına görmək o qədər də çətin deyildir. Ümumiyyətlə, göründüyü kimi, Tuqrakert adında əsas hissə olan “Tuqra” və ya “Tuğra” “Tıqran” deyildir, “kert” sonluğu isə pəhləvi dilində “yurd”, “şəhər” mənasında olub “Alban tarixi”nin üzünü köçürən erməni katibləri, qriqoryan kilsəsinin keşşləri tərəfindən artırılmışdır və yaxud ilk orta əsrlər dövründə Albaniyada Sasani asılılığından dolayı

İkinci dil kimi orta fars dilindən də istifadə edilmişdir ki, Albaniyada ilk orta əsrlər dövründə yazı dili kimi orta fars dilindən də istifadə edilmişdir. Çox güman ki, Alban ədəbiyyatının bir hissəsi pəhləvi dilində yazılmış olsun. “Alban tarixi”ndə adı çəkilmiş Tuqrakert toponimində əsas hissə “Tuqra” və ya “Tuğra”dır. Tuqra/Tuğra sözü isə türk dillərindədir, mənası bayraq deməkdir. Bu sözün kökü isə tuq/tuğ-dur, mənası tük, o cümlədən at tükü deməkdir. Çünkü bayraqlardakı toppuz hissəsinin saçاقları, ümumiyyətlə bayraqlardakı saçاقlar at tükündən hörülürdü. Xüsusilə də, qədim türk inanclarına görə bir bayraq üçün hazırlanmış parçada, daha doğrusu onun saçاقlarında doqquz atın tükü də olmalı idi. Bu gün də Azərbaycanda bir çox dialektlərdə (məsələn, Ağstafa-Qazax bölgəsində) bu söz hörülmüş əşyaların saçaklı hissəsinin ifadəsi kimi işlənilməkdədir. Onu da qeyd edək ki, orta əsrlərdə ayrı-ayrı turkdilli xalqların dövlətlərinin hökmədləri hər hansı bir fərمان, tərifnamə və ya buyruq imzalayanda həmin fərmanın üzərinə belə ifadə etsək saçaklı lent möhürləndirdi ki, bu da tuğra adlanırdı. Misal olaraq göstərə bilərik ki, Z.M.Bünyadov Stepannos Orbelina istinadən yazar: “Atabəylər dövlətinin hökmədləri Eldəniz və onun oğulları Alban katolikosu III Stepannos fərman və tuğra, yaxud möhürlü tərifnamə vermişdilər” [11, 67]. Beləliklə də, Tuqra/Tuğra adının türk dillərində olması göz qabağındadır. Tuq/Tuğ köklü toponimlər yetərincədir və buna çoxlu sayda misallar göstərmək olar. Onu da qeyd edək ki, Moisey Kalankatuklunun “Alban tarixi”də xatırlanan Tuqra/Tuğra (və ya Tuq/ Tuğ) kəndi tarixi Arsak əyalətində yerləşmişdir ki, bu kəndi Xocavənd rayonunun Tuğ kəndində lokallaşdırmaq və ya bu toponimi Tuğ kəndinin adına lokallaşdırmaq lazımdır. Bütün bunlardan başqa onu da qeyd edək ki, “Tuğ” sözü həm də tayfa adı kimi də qaynaqlarda öz əksini tapmışdır. Tədqiqatçı Q.Ə.Qeybullayev haqlı olaraq yazır ki, eramızın I minilliyinə aid mənbələrdə Kürdən cənubdakı ərazidə yalnız alban, sak, qarqar, sode və uti adları ilə məlum olan tayfalar haqqında məlumat verilir. Qarabağda erkən orta əsrlərdə turkdilli Aran, Tərtər, Donqar, Peçeneq, Hun, Qoros (Xoros), Vərəndə, Tuğ və digər tayfalar yaşamışlar [10, 58]. Bunlardan başqa Qarabağda, tarixi Arsak və Mərkəzi Utidə turkdilli albanlarla yanaşı həmçinin “Qarabağın köklü əhalisi turkdilli – qarqarlar, hunlar, qoroslar, peçeneqlər, qıpçaqlar və xəzərlər” [10, 126] də yaşamışlar. Qarabağın yuxarıda göstərilən yerli tayfaları əslində buranın köklü, avtoxoton əhalisi olan qıpçaq boylarıdır. Təsadüfi deyil ki, hal-hazırda Qarabağın bir çox oronim və hidronimləri qıpçaq boylarının adları ilə bağlıdır. Onu da əlavə edə bilərik ki, Tuğra/Tuqra yuxarıda göstərdiklərimizlə yanaşı, həm də kişi adı kimi qıpçaq boyları, başqa sözlə Albaniyanın əhalisi içərisində geniş yayılmışdı. Hətta Albaniyadan kənardə yaşayan digər qıpçaq boyları arasında da bu ada rast gəlinməkdədir. Ulu Çölün - Qıpçaq Çölünün Artık, Konçak və s. xanları ilə yanaşı Tuğraxan kimi xanının adı mənbələrdə xatırlanmışdır. Tuğraxan qüdrətli bir qıpçaq xanı kimi Bizans imperiyası ilə ciddi münsaibələri olmuş, Bizansın müttəfiqi kimi fəaliyyət göstərmişdir. Belə misallara Azərbaycan Atabəylər dövlətinin süqutu dövründə paytaxt Təbriz şəhərinin rəisləri Şəmsəddin ət-Tuğrayı və onun qardaşı oğlu Nizaməddin ət-Tuğrayının adını da əlavə etmək olar. Tuğra/Tuqra isim kimi təkcə qıpçaq boylarında deyil, ümumiyyətlə, turkdilli xalqlar içərisində də rast gəlinməkdədir. Beləliklə, Tuğra sözü türk dillərindədir, tayfa və şəxs adıdır, həmçinin dövlət atributunun adı olmuşdur.

Albaniyada Tiqranakert yaşayış yeri haqqında VII əsr erməni müəllifi yepiskop Sebeos xatırlayır. Əvvəlcədən onu qeyd edək ki, erməni müəlliflərinin əsərlərinin, ermənidilli qaynaqların məlumatlarının səhihliyi bütün hallarda şübhə doğurmaqdadır və o da birmənalı olaraq məlumdur ki, erməni kilsəsi və erməni din xadimləri bütün tarixi dövrlərdə tarixi həqiqətləri saxtalaşdırmaqla məşğul olmuş, müəlliflərinin kimliyindən asılı olmayaraq əllərində olan yazılı qaynaqları öz maraqları çərçivəsində saxtalaşdırmışlar. İran-Bizans müharibəsinin gedişində baş vermiş döyüşü təsvir edən Sebeos yazır ki, Bizans ordusu Mədiya ölkəsinə istiqamət götürərək Paytakarana gəldi və Albaniyadan keçərək Gürcüstana getmək istədi; İran qoşunlarının bir dəstəsi tez Ararat vilayətinə yetişdi, buradan isə Girdimana doğru irəlilədi və Girdiman ərazisində hərəkət edərək Bizans ordusunun qarşısını kəsmək üçün başqa bir Tiqranakertdə düşərgə saldı; İran qoşunlarının digər dəstəsi isə Bizans ordusunu təqib edərək, onun arxasında Tiqranakert adlı bir yerdə qərar tutdu və beləliklə, Bizans ordusu mühasirəyə düşdü [1, 56-57]. Bu məlumatlarda Tiqranakert adlı yaşayış yerinin adı çəkilmişdir ki, buna istinad edən S.T.Yeremyan, K.V.Trever kimi müəlliflər də Albaniyada iki Tiqranakertin mövcud olması fikri ilə razılaşmışlar [1, 57; 6, 239]. Onu da qeyd edək ki, Albaniyanın tarixi ilə bağlı iri həcmli tədqiqat əsərinin müəllifi K.V.Treverin bəzi tarixi məsələlərdə qeyri-obyektiv olması yeni bir şey deyildir və onun göstərilən əsərinin bəzi məqamlarında bu özünü açıq biruzə verməkdədir. S.T.Yeremyan isə Albaniyanın tarixi məsələlərini saxtalaşdırırmışdır.

İran-Bizans müharibəsinin son mərhələsində Bizans qoşunlarının Dəbil-dən keçərək Naxçıvana gəlməsi, orada Araz çayını keçərək Atropatena ərazisi-nə yürüş etməsi, Atropatena Gəncasını tutaraq, buradakı atəşpərest məbədini daşıtması, oradan da şimala doğru hərəkət edərək Albaniyaya yürüş etmələri, paytaxt Bərdəni tutmaları, buradan da tarixi Bərdə – Dəbil yolu ilə irəliləyərək Tərtər çayının yuxarı axarları boyunda – Kaqankat və Divdəkan yaxınlığında, Tərtər çayının sahilində düşərgə salmaları, eləcə də İran qoşunları tərəfindən məğlub edilərək, qərbə çəkilmələri və nəhayət Bizansa geri dönmələri haqqında Moisey Kalankatuklu təfsilatı ilə “Alban tarixi”ndə məlumat verir [M.Kalankatuklu, II, 9]. Bu məlumatlarda Tiqranakert adı çəkilmir. Moisey Kalankatuklu Bizans qoşunlarının İran qoşunları tərəfindən mühasirəyə salınmasından bəhs etmir. Göstərir ki, üç İran sərkərdəsinin komandanlığı altında olan qoşunlar birləşərək İraklinin ordularını Sünikin torpaqlarından geriyə qovdular. Onlar bizanslıları öz ölkələrinə qədər qovdular, onların şəhərlərini silah gücüylə əllərindən aldılar [M.Kalankatuklu, II, 9]. Bizans qoşunlarının Albaniyaya yürüşü və keçidkləri ərazilər haqqında “Alban tarixi” mənbəyindəki məlumatlara əsaslanmaqla akademik Z.M.Bünyadov yuxarıda göstərdiyimiz kimi bəhs etmişdir [8, 51-52]. Həmçinin tədqiqatçı F.C.Məmmədova da M.Kalankatuklunun göstərilən məlumatlarına istinadən Bizans ordusunun hərəkət maşrutundan bəhs etmişdir [9, 190]. Bizans imperatoru İraklinin ordusunun hərəkət maşrutunun keçdiyi yaşayış məntəqələri içərisində Tiqranakert adlı yaşayış yeri xatırlanmış.

Moisey Kalankatuklunun səhih məlumatlarında Bizans qoşunlarının Albaniyanın Girdiman vilayətində olmasından bəhs olunmamışdır. Buna görə

də Sebeosun məlumatlarının dəqiqliyini və hansı döyüsdən bəhs etdiyini müəyyənləşdirmək zərurəti vardır. Bəhs olunan məsələ haqqında akademik Z.M.Bünyadov gürcü mənbəyindəki məlumatları da nəzərdən keçirmişdir.

Gürcü mənbəyi İraklinin bu hərbi səfərini bir qədər başqa şəkildə təsvir edir: “Stepanozun padşahlığında (600-619) imperator İrakli Ermənistən (Ermənistən – Armeniyanın bu adı mənimsəmiş haylarla nə dərəcədə bağlı olması şübhəlidir və tarixi Armeniya və armenlərin tarixi məsələlərinin obyektiv tədqiq edilməsi zərurəti vardır. – C.B.), Azərbaycan və Şirvani istila etdikdən sonra Gürcüstana girdi, gürcülərə qalib gəldi və onların padşahı Stepanozu öldürdü” [8, 52]. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, İraklinin məşhur 623-cü il yürüşündən qabaq, bir dəfə də 619-cu ildə Cənubi Qafqaza yürüşü olmuşdur, lakin bu yürüş haqqında Moisey Kalankatukluda məlumat yoxdur, o, 623-cü il yürüşü haqqında təfsilatı ilə məlumat verir. Burada, məsələ Bizans imperatoru İraklinin yürüşləri haqqında danışmaq deyil, onun yürüşü zamanı keçdiyi yaşayış məntəqələri arasında Sebeosun Tigranakert adlı yaşayış yerini xatırlamasıdır ki, Sebeosdan başqa həmin dövr mənbələrində İrakli qoşunlarının İran qoşunları tərəfindən mühasirəyə salındığı Tigranakert adlı yaşayış yeri xatırlanmır. Sebeosun məlumatlarından mənbə kimi istifadə etmiş digər erməni müəllifi, XI əsrə yaşamış Asohik də İran qoşunlarının Bizans ordusunu Tigranakert kəndində mühasirəyə alımasından bəhs etmişdir [1, 58].

Erməni tarixçilərindən St.Malxasyants və K.Patkanyan alban Tigranakertinin Ermənistən paytaxt şəhəri olmuş Tigranakertdən fərqli bir yaşayış məntəqəsi olduğunu vurgulayırlar [1, 57]. Belə hesab edirik ki, Albaniyanın yaşayış yerlərindən biri olan Tuqra/ Tuğra adının erməndilli qaynaqlarda (**Haşıyə**). Bu qaynaqların nə dərəcədə yazılılığı dövrlərə aid olması, onların həqiqətən də mənbə olması şübhə doğurmaqdadır. Qrabardilli mənbələr hesab olunan yazıların sonrakı dövrlərdə qələmə alınması fikri irəli sürülməkdədir. Belə hesab etmək olar ki, Alban kilsə ədəbiyyatını ələ keçirmiş erməni din xadimləri onları məhv etməzdən əvvəl oxumuş, onlardakı, xüsusilə tarixi məlumatları özündə əks etdirmiş əsərlərdəki məlumatları saxtalaşdırılmış, erməni tarixi və erməni coğrafiyası uydurmuş, saxta “mənbələr” və saxta “müəlliflər” icad etmişlər. İrəli sürülmüş və əsaslı görünən elmi mülahizələrdən biri də odur ki, Favtos Buzand və Moisey Xorenli adlı müəlliflər heç mövcud olmamışdır. Belə müəlliflər və onların əsərləri əslində qriqoryan kilsəsinin uydurmasıdır. Və yaxud belə müəlliflər olmuşdur, lakin onların əsərləri orijinalında tarixi həqiqətləri özündə əks etdiridiyinə görə “qənaətbəxş olmadığı” üçün qriqoryan kilsəsi tərəfindən “yenidən yazılmışdır”. Ümumiyyətlə, onu da qeyd edə bilərik ki, Armeniya və armenlərin hay/hayk tayfaları ilə heç bir əlaqəsi yoxdu. Hesab etmək olar ki, Armeniyanın saklarla bağlılığı olmuşdur, təsadüfi deyildi ki, mənbələrdə Armenia hökmədarlarının sak-massagelərdən olması haqqında məlumatlar vardır. Bu mövzunun geniş şəkildə tədqiqi olduqca aktualdır. – C.B.) qəsdən Tigranakertləşdirilməsi nəticəsində məsələlər mürəkkəbləşmişdir. Buna görə də yuxarıda göstərilən erməni tarixçiləri guya məsələni araşdırıb aydınlaşdırır, belə nəticəyə gəlirlər ki, Albaniyadakı Tigranakert fərqli, başqa bir Tigranakertdir. Nəticə etibarı ilə belə bir qənaəti ortaya qoymağa çalışırlar ki, Albaniyada Tigranakert adlı şəhər olmuş və bu şəhər Tigranakert şəhərlərindən

biridir. Bununla da növbəti tarixi saxtakarlıq edərək, Alban yaşayış yerini özünükünləşdirib erməniləşdirirlər.

Ağdam rayonunun Ermənistan tərəfindən işgal edilmiş ərazisində, Xaçın çayın sağ sahilində erməni arxeoloqları tərəfindən 2006-ci ildən etibarən aparılan qanunsuz arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş şəhərgahın yerində Tiqrnakert şəhəri lokallaşdırılmış, şəhərin guya e.ə. I əsrərə erməni hökmərdə II Tiqrən tərəfindən əsasının qoyulduğu və onun inşa etdirdiyi dörd Tiqrnakertdən biri olduğu barədə özlərinəməxsus ənənəvi fərziyyə irəli sürülmüş, eyni zamanda qeyd edilmişdir ki, burada söhbət Ermənistanın paytaxtı Tiqrnakert şəhərindən getmir [1, 56].

Azərbaycan arxeoloqu R.B.Göyüşov da vaxtilə bu ərazidə arxeoloji tədqiqat aparmışdır. Bu ərazi Beşiklidağ adlanır. Beşiklidağ Ağdam – Ağdərə şose yolunun sağ tərəfində Xaçınçayın sağ sahilindədir. Onun cənub tərəfdən zirvəsində möhtəşəm bir divar qalığı vardır [4, 59]. Bu divar qalığı heç şübhəsiz ki, erməni arxeoloqları tərəfindən qanunsuz aparılmış arxeoloji qazıntı işləri nəticəsində e.ə. I əsrərən daha qədim dövrə aid aşkar edilmiş qalanın [1, 60] bir hissəsidir. Beşiklidağ ərazisində R.B.Göyüşov apardığı tədqiqatlar nəticəsində müəyyən etdiyi abidələr haqqında məlumat verərkən buradakı kilsə, qəbirstanlıqdan bəhs etmişdir [4, 59-61].

II Tiqrən hakimiyyəti dövründə (e.ə. 95-55-ci illər) qısa müddət ərzində güclənib işgalçılıq müharibələri aparan Armeniya ordusunun və onun hökmərdə II Tiqrən Albaniyaya hücum etməsi tarixi həqiqət deyildir. II Tiqrən gəlmədiyi Albaniya ərazisində şəhər saldırması sadəcə absurd bir şeydir və belə absurd fikirləri də həmişə tarixi gerçəkliyi saxtalaşdırmaqdə ad çıxarmış erməni “tarixçiləri” irəli sürə bilərlər. II Tiqrən tərəfindən dörd Tiqrnakertin inşa etdirilməsi belə fikirmizcə, şübhəlidir. E.ə. I əsrərə tarixi Armeniya Strabonun məlumatına görə Şərqi Anadoluda Van gölü yanında kiçik bir ərazi idi. Qaynaqların heç birində II Tiqrən Albaniyaya yürüşü haqqında məlumat yoxdur. Əksinə, II Tiqrən Aralıq dənizi istiqamətində müharibələr aparırdı və son nəticədə onları da itirdi [7, 154]. Albaniya bu dövrədə müstəqil və Romalılara müqavimət göstərəcək qüdrətə malik bir dövlət idi və Qney Pompeyin komandanlığı altındaki Roma qoşunları ilə ciddi müharibə aparmışdır. Hansı ki, həmin dövrə Pompeyin yürüşündən sonra II Tiqrən işgal etdiyi Roma imperiyasının Şərqi torpaqlarından məhrum edildi, özü də əsir olaraq Romaya göndərilmişdir [7, 155]. Beləliklə, erməni hökmərdə II Tiqrən Albaniyada Tiqrnakert şəhərini saldırması erməni tarixçilərinin uydurması və fərziyyəsindən başqa bir şey deyil. Çünkü bunu heç bir mənbə təsdiq etmir. Ümumiyyətlə, Albaniyada Tiqrnakert adlı şəhərin olması bütün hallarda həqiqətə uyğun deyildir və bu barədə yazılı qaynaqlarda heç bir məlumat da yoxdur.

Erməni tarixçilərinin uydurmaları, əsassız fərziyyə və mühakimələri tarixi həqiqətlərin saxtalaşdırılmasına xidmət edir. Mənbə məlumatlarını nəzərə almadan, bu məlumatları dəqiqləşdirmədən, eləcə də konsepsiyalarına uyğun şəkildə görmək istəklərinə görə saxtalaşdırın erməni tarixçiləri Albaniyanın vilayətlərinin erməni hökmərdə I Artaşes və II Tiqrən tərəfindən işgal edilməsini uydurmuşlar. Erməni tarixçilərinin uydurmaları və yalanları albanşunas tədqiqatçı F.C.Məmmədova tərəfindən əsaslı şəkildə ifşa olunmuşdur [9, 106-117].

Qeyd etdiyimiz ki, erməni tarixçiləri Utı və Arsak vilayətlərini II Tiqranın işgal sahələri sayırlar. Yunan və Roma mənbələri sübut edir ki, II Tiqran Alban torpaqlarını işgal etməmişdir [9, 108].

Moisey Kalankatuklunun “Alban tarixi”ndə xatırladığı yaşayış yerinin adı Tiqranakert deyil, bu kənd Tuqrakert kimi göstərilmişdir. Digər tərəfdən Albaniyada Tiqran adının o qədər də geniş yayılmadığı mənbələrdə göstərilmiş şəxs adlarının təhlilindən də görsənir. Eyni zamanda, onu da vurgulamaq lazımdır ki, “Tiqran” sözü də erməni deyil, iran mənşəli (Pəhləvi) ad olmuşdur və Albaniyannı Parfiya, ondan sonra isə Sasanilərlə çoxəsrlək münasibətləri dövründə “Tiqran” İran mənşəli adın Albaniyada yayılması mümkündür.

Ermənistən tərəfindən işgal edilmiş Azərbaycan torpaqlarında mövcud maddi mədəniyyətin dağıdılması, onların mənimsənilməsi, saxtalaşdırılaraq erməni abidələri kimi təqdim edilməsi heç də sərr deyil. Qeyd edildiyi kimi, işgal olunmuş torpaqlarımızda erməni arxeoloqları tərəfindən qanunsuz olaraq aparılan arxeoloji qazıntılar nəticəsində Ağdam rayonu ərazisində, Xaçın çayın sağ sahilində aşkar olunmuş ilk orta əsrlərə aid iri bir şəhərin Qafqaz Albaniyasının hansı şəhəri olmasını aydınlaşdırmaq zərurəti vardır.

Tədqiqatçı M.C.Xəlilov haqlı olaraq yazar ki, VII əsr də Tiqranakertin yaşayış məntəqəsi olub-olmadığını Sebeos dəqiqləşdirmir. Digər erməni müəllifi Asohik XI əsr də Tiqranakerti kənd adlandırır. Beləliklə, Tiqranakertin şəhər olması yazılı mənbələrdə öz əksini tapmamışdır. Arxeoloji qazıntılar isə Xaçın çayının sahilində aşkar edilmiş abidənin ilk orta əsrlərdə böyük bir şəhər olub XIV əsrə kimi mövcudluğunu göstərmişdir [1, 59].

Bəhs olunan ərazi tədqiqatlardan da məlumdur ki, Albaniyanın tarixi Arsak əyalətinin ərazisi olmuşdur. Deməli, burada aşkar olunmuş ilk orta əsrlər dövrünə aid iri şəhər həmin dövrdə Albaniyanın Arsak əyalətinin yaşayış məntəqələrindən biri olmalıdır. Bizim fikrimizə görə, bu şəhər “Alban tarixi” mənbəyində böyük şəhər kimi xarakterizə edilmiş və Arsak əyaləti ərazisində yerləşdiyi göstərilmiş Tsri şəhərinin qalıqları olması ehtimalını irəli sürmək olar.

Nəticə. Beləliklə, “erməni arxeoloqlarının” işgal edilmiş Azərbaycan torpaqlarında qanunsuz apardıqları arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət dağıdır, talan edilir və yaxud erməni maddi mədəniyyət nümunələri kimi təqdim olunur, tarixi həqiqətlər təhrif olunur, heç bir fakta və dəlilə əsaslanmadan ilk orta əsrlər dövrünə aid şəhər yeri erməni hökmərə olmuş II Tiqran tərəfindən salındığı iddia olunur. Nəinki hal-hazırda işgal edilmiş Azərbaycan torpaqlarında, eləcə də indiki Ermənistən adlanan Azərbaycan xalqının tarixi-etnik torpaqlarında bütün tarixi dövrlərə aid maddi mədəniyyətin ermənilərə heç bir aidiyyəti yoxdur. Qeyd olunan coğrafiyanın tarixi sahibləri, oradakı bütün maddi mədəniyyətin əsl sahibləri Azərbaycan xalqıdır, bu maddi mədəniyyətin yaradıcıları və əsrlər boyu daşıyıcıları da Azərbaycan xalqı, onun əcdadları olmuşdur. Belə bir nəticəyə gəlmək olur ki, Albaniyada Tiqranakert adlı şəhər mövcud olmamışdır. Digər tərəfdən, Moisey Kalankatuklunun Bərdə kilsə qurultayı ilə bağlı hadisələrdən bəhs edərkən xatırladığı Tuqrakert qeyd etdiyimiz kimi, Tiqranakertlə xeyli fərqlidir və kənddir, şəhər deyildir. Erməni “tarixçiləri və arxeoloqları” tərəfindən irəli sürülmüş

Tigranakert şəhəri onların növbəti uydurması və fərziyyəsinin məhsuludur, heç bir tarixi gerçekliyi əks etdirmir. Erməni tarixçiləri tərəfindən müxtəlif dövrlərdə yazılmış ayrı-ayrı “Ermənistən tarixi” adlı əsərlər də bütövlükdə uydurmadan başqa bir şey deyildir. Ermənilərin əsl tarixi Strabonun da yazdığı kimi, kiçik Armeniya vilayətinin tarixidir ki, bu tarix də hayların Balkanlardan Armenia vilayətinə köçdüyü dövrdən başlayır və tədqiqatlara görə Armenia adının da haylarla heç bir əlaqəsi yoxdur, haylar (hayklar) vaxtilə köçüb məskunlaşdıqları tarixi Armenia vilayətinin və onun əhalisinin adını mənim-səmişlər. Qədim mənbələrdən məlumdur ki, Armenia Midiya ilə bağlı olmuşdur. XIX əsrədə çar Rusiyası tərəfindən məkrli siyasətin nəticəsi olaraq Qafqaza, əsasən Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin XIX əsrədək bütövlükdə Qafqazın tarixi ilə heç bir bağlılıqları yoxdur. Ermənilərin Qafqazdakı tarixi isə yalnız XIX əsrin 20-30-cu illərindən başlayır.

Ədəbiyyat

1. Xəlilov M.C. Albaniyanın yaşayış yerləri (IV–X əsrlər). Bakı, “Xəzər Universiteti” nəşriyyatı, 2010, 284 s.
2. Vahidov R.M. Govurqalada arxeoloji qazıntılar. // AMM, VI cild, Bakı, 1965, s.167-182.
3. Геюшев.Р.Б. Работы на городище Гявуркала. // АО 1977 года. Москва, Наука, 1978, с. 496.
4. Götüşov R.B. Qarabağın keçmişinə səyahət. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 83 s.
5. Kalankatuklu M. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. (Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Z.M.Bünyadovundur.), Bakı, Elm, 1993, 270 s.
6. Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании (IV в. до н.э. – VII в. н.э.). Москва-Ленинград, Изд. АН СССР, 1959, 390 с.
7. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək), Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsilə, I cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 688 s.
8. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 424 s.
9. Məmmədova F.C. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 262 s.
10. Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) Bakı, Elm, 1990, 236 s.
11. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 312 s.

Javid Vekil oglu Baghirzade

**THE FICTION OF ARMENIAN HİSTORİANS – “TİGRANAKERT”
CİTY: THE ATTEMPT OF MASTERİNG EARLY MEDİEVAL
ANONYMOUS CİTY OF CAUCASİAN ALBANIÀ AND DISTORTİNG
THE HİSTORİCAL REALİTY**
**(Based on studies of source data and
historical - archeological investigations)**

SUMMARY

One of the falsifications and inventions of Armenian “historians” is their writing of the city building by the Armenian ruler Tigran II, indirectly, by Armenians, calling Tigranakert the great city location, discovered in the territory of Aghdam region, concerning early medieval period. They have localized Tigranakert city, which, there has not been such a city in the history, at first, in the area of Shahbulag Tower of Aghdam region and its suburbs, then a few kilometers away from there, in the historical Tangakut district. The first efforts had been made in XIX century, to localize the Tigranakert city in the territory of Aghdam region. G.Alishan, S.Celalyan, M.Barxudaryan have idendifitified the ancient settlement near the Terneyut village of Aghdam with Tigranakert. In the XX century S.Q.Barxudaryan has placed the Tigranakert city in the Govurgala monument in the territory of Aghdam region. Being archaeologists of Azerbaijan, R.M.Vahidov, R.B.Goyushov have investigated in Govurgala Monument near the Sofulu village of Aghdam region. One of our distinguished archaeologists R.M.Vahidov has fought against the identification of Tigranakert with the Govurgala Monument by the Armenian “historians”, he has indicated the absence of Tigranakert of this monument. In the occupied territory of Aghdam region by Armenia, on the right bank of Khachinchay, Triganakert city has been localized in the place of discovered settlement, as a result of the illegal archaeological researches by Armenian archaeologists, since 2006, they have put forward unique, traditional hypotheses about, as if, founding of the city by the Armenian ruler Tigran II in the first century B.C. and its being one of the four Tigranakert, building by him. Although inventions of Armenian archeologists, the city by name Tigranakert, has never existed in the territory of Azerbaijan. Discovered great city location, concerning early medieval period, has been one of the cities, situated in the historical Arsak province of Albania. As a result of next researches, being which city of Albania of this nameless city, of course, will be determined.

Джавид Векил оглы Багирзаде

**ВЫМЫШЛЕННЫЙ АРМЯНСКИМИ ИСТОРИКАМИ - ГОРОД
«ТИГРАНАКЕРТ»: ПОПЫТКА ПРИСВОЕНИЯ БЕЗЫМЯННОГО
ГОРОДА КАВКАЗСКОЙ АЛБАНИИ ПЕРИОДА РАННЕГО
СРЕДНЕВЕКОВЬЯ И ИСКАЖЕНИЯ ИСТОРИЧЕСКИХ ФАКТОВ**
(по материалам письменных источников и
историко – археологических исследований)

РЕЗЮМЕ

Одним из примеров армянской фальсификации является, обнаруженное на территории Агдамского района поселение, названное армянскими «историками» Тигранакертом, основанное якобы армянским царем Тиграном II, таким образом, указывая на то, что это городище было основано армянами. Армянские авторы город Тигранакерт, которого не было в истории, локализовали в местности вокруг крепости Шахбулаг на территории Агдамского района, а после в историческом районе Тенгекют, находящийся в нескольких километрах от крепости. Первые попытки локализации города Тигранакерт на территории Агдамского района были сделаны еще в XIX веке. Г.Алишан, С. Джалалян и М. Бархударян древний населенный пункт, расположенный неподалеку от деревни Терноют Агдамского района отождествляли с городом Тигранакерт. В XX веке М. Бархударян город Тигранакерт расположил на территории Агдамского района в поселении Гевургала. Азербайджанскими археологами Р.М.Вахидовым и Р.Б.Геношевым были проведены исследования в Гевургала, который находится неподалеку от деревни Софулу Агдамского района. Выдающим азербайджанским археологом Р.М.Вахидовым было опровергнуто отождествление армянскими «историками» поселения Гевургала с городом Тигранакертом.

Начиная с 2006 года на территории Агдамского района, захваченного Арменией, на правом берегу реки Хачен армянскими археологами проводятся незаконные археологические исследования, в результате которых на месте обнаруженного городища локализовали город Тигранакерт, основанный якобы в I в. до н.э. армянским царем Тиграном II. Выдвигая, таким образом, своеобразную теорию, о том, что это один из четырех Тигранакертов, основанных Тиграном II.

Несмотря на фальсификации армянских археологов, на территории Азербайджана никогда не было города с названием Тигранакерт. Обнаруженное большое городское поселение, относящееся раннесредневековому периоду, было одним из городов Албании, расположенных в исторической области Арцах. Несомненно, в будущем в результате археологических исследований будет выяснено, как назывался этот безымянный город Албании.